



MÜSTƏQİL AUDİTORUN HESABATI

«Enerji Məsələlərini Tənzimləmə Agentliyi» PHŞ -nin İdarə Heyətinin sədri Samir Axundovun diqqətinə

Rəy

Biz «Enerji Məsələlərini Tənzimləmə Agentliyi» PHŞ-nin 31 dekabr 2020-ci il tarixinə əhəmiyyətli uçot siyasətinin və digər izahedici qeydlərin qısa xülasəsindən ibarət olan əlavə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, Agentliyin qoşma maliyyə hesabatları bütün əhəmiyyətli aspektlərdə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS)-ya uyğun olaraq hazırlanmışdır.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika Məcəlləsinin” (IESBA Məcəlləsi) tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də IESBA məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına dair rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmışdır və biz bu məsələlərə dair ayrılıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativin olmadığı halda, rəhbərlik Agentliyinin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Agentliyin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz tərtib edilmiş maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamama riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Agentliyin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərti, bu şərtlər çərçivəsində uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Agentliyin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Agentliyin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddələri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

"Caspian Consulting and Partners" MMC

Tarix: 30.04.2021



“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ
31 Dekabr 2020-ci il tarixinə
Maliyyə Vəziyyəti Haqqında Hesabat

Azərbaycan manatı ilə	Qeydlər	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əmlak, tikili və avadanlıqlar	8	6.430.712	6.435.721
Qeyri-maddi aktivlər	9	42.411	29.259
Cəmi uzunmüddətli aktivlər		6.473.123	6.464.980
Cari aktivlər			
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	5	2.914.528	1.016.179
Debitor borcları	7	8.533.237	8.707.746
Digər aktivlər	6	458.175	10.672
Cəmi cari aktivlər		11.905.940	9.734.597
Cəmi aktivlər		18.379.063	16.199.577
Kapital və Öhdəliklər			
Kapital			
Nizamnamə kapitalı	12	7.914.367	7.914.367
Əlavə kapital qoyuluşu	13		-
Yığılmış (mənfəət) zərər		9.471.211	7.246.425
Cəmi kapital		17.385.578	15.160.792
Öhdəliklər			
Cari öhdəliklər			
Müddətli borc öhdəlikləri			
Gələcək dövrün gəlirləri	11		
Digər öhdəliklər	10	993.485	1 038.785
Cəmi cari öhdəliklər		993.485	1.038.785
Cəmi öhdəliklər		993.485	1.038.785
Cəmi kapital və öhdəliklər		18.379.063	16.199.577

30 Aprel 2021-ci il tarixində İdarə Heyəti adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir



Samir Axundov
İdarə Heyətinin Sədri





Əhmədova Tamilla
Baş Mühəsib

“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ
31 Dekabr 2020-ci il tarixində bitən il üzrə
Mənfəət və ya Zərər və Digər Məcmu Gəlirlər haqqında Hesabat

<i>Azərbaycan manatı ilə</i>	Qeydlər	31 dekabr 2020-ci il	31 dekabr 2019-
		tarixində bitən il üzrə	cu il tarixində bitən il üzrə
Gəlirlər	14	12.522.416	11.772.557
Ümumi gəlirlər		12.522.416	11.772.557
İnzibati və digər əməliyyat xərcləri	17	(10.010.942)	(7.009.554)
Dəyərsizləşmə üzrə ehtiyat xərci	7	(1.985.763)	(1.686.337)
Dəyərsizləşmə üzrə ehtiyat gəliri	7	1.686.337	5.158.157
Digər gəlirlər	15	18.050	-
Digər xərclər	18	(167)	-
Əməliyyat xərci		2.229.931	8.234.823
Məzənnə fərqindən xalis zərər		(9.951)	(268)
Məzənnə fərqindən xalis mənfəət		4.806	112
Dövlət tərəfindən ayrılan vəsait	16		-
Maliyyə xərci	11		-
İl üzrə xalis mənfəət (zərər)		2.224.786	8.234.667
İl üzrə digər məcmu gəlirlər (xərclər)			-
İl üzrə cəmi məcmu mənfəət (zərər)		2.224.786	8.234.667

30 Aprel 2021-ci il tarixində İdarə Heyəti adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir



Samir Axundov
İdarə Heyətinin Sədri





Əhmədova Tamilla
Baş Mühəsib

“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ
31 Dekabr 2020-ci il tarixində bitən il üzrə
Kapitalda Dəyişikliklər haqqında Hesabat

Azərbaycan manatı ilə	Qeydlər	Nizamnamə Kapitalı	Əlavə kapital qoyuluşu	Yığılmış zərər	Cəmi Kapital
22 dekabr 2017-ci il (fəaliyyətə başlama tarixi)					
Nizamnamə kapitalının artımı	12	1.000	-	-	1.000
Əlavə kapital qoyuluşu	13	-	6.397.129	-	6.397.129
2017-ci il üzrə cəmi məcmu zərər		-	-	(628)	(628)
31 dekabr 2017-ci il tarixinə qalıq		1.000	6.397.129	(628)	6.397.501
Nizamnamə kapitalının artımı	12	1.516.238	-	-	1.516.238
Təsnifatlaşdırma	13	6.397.129	(6.397.129)	-	-
2018-ci il üzrə cəmi məcmu zərər		-	-	(987.734)	(987.734)
31 dekabr 2018-ci il tarixə qalıq		7.914.367	-	(988.362)	6.926.005
Nizamnamə kapitalının artımı	12	-	-	-	-
Təsnifatlaşdırma	13	-	-	120	120
2019-cu il üzrə cəmi mənfəət (zərər)		-	-	8.234.667	8.234.667
31 dekabr 2019-cu il tarixə qalıq		7.914.367	-	7.246.425	15.160.792
Nizamnamə kapitalının artımı	12	-	-	-	-
Təsnifatlaşdırma	13	-	-	-	-
2020-ci il üzrə cəmi mənfəət (zərər)		-	-	2.224.786	2.224.786
31 dekabr 2020-ci il tarixə qalıq		7.914.367	-	9.471.211	17.385.578

30 Aprel 2021-ci il tarixində İdarə Heyəti adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir


 Samir Axundov
 İdarə Heyətinin Sədri





 Əhmədova Tamilla
 Baş Mühasib


“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” PHŞ
31 Dekabr 2020-ci il tarixində bitən il üzrə
Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat

Qeydlər	31 dekabr 2020-ci il tarixində bitən il üzrə	31 dekabr 2019-cu il tarixində bitən il üzrə
Əməliyyat fəaliyyəti		
Vergidən əvvəl mənfəət	2.224.786	8.234.667
Vergidən əvvəl zərəri xalis pul vəsaitlərinin hərəkəti ilə üzlaşdirmək məqsədilə aparılmış qeyri-nağd düzəlişlər		
Düzəlişlər:		
Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər	8 288	-
Qeyri-maddi aktivlərin silinməsi üzrə zərər	9	-
Digər gəlirlər	15	-
Digər xərclər		-
Əmlak, tikili və avadanlıqların satışından gəlir	8	-
Debitor borclarının dəyərsizləşməsində dəyişiklik	7 299.426	(3.471.820)
Əmlak, tikili və avadanlıqların köhnəlmə xərcləri	8 227.020	207.398
Qeyri-maddi aktivlərin amortizasiya xərcləri	9 5.616	-
Maliyyə xərci	11	-
Dövlət tərəfindən ayrılan vəsait üzrə gəlirlər	16	-
Xarici valyuta əməliyyatları üzrə gəlir/(zərər)		156
Əməliyyat aktiv və öhdəliklərində dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitlərinin axını	2.757.136	4.970.401
Digər aktivlər	6 (447.503)	50.689
Debitor borclar	7 (124.917)	(4.808.648)
Digər öhdəliklər	10 (45.300)	987.812
Faizlərdən əvvəl əməliyyat fəaliyyətindən əldə edilən xalis pul vəsaitləri	2.139.416	1.200.254
Ödənilmiş maliyyə xərci	11	-
Əməliyyat fəaliyyətlərindən daxil olan xalis pul vəsaitlər	2.139.416	1.200.254
İnvestisiya fəaliyyəti		
Əmlak, tikili və avadanlıqların alışı	8 (222.299)	(467.197)
Qeyri-maddi aktivlərin alışı	9 (18.768)	(29.259)
İnvestisiya fəaliyyətində istifadə edilən xalis pul vəsaitləri	(241.067)	(496.456)
Maliyyələşdirmə fəaliyyəti		
Digər daxilolmalar	16.1	-
Borc öhdəliklərindən daxilolmalar	11 1.300.244	1.097.140
Borc öhdəliklərinin ödənilməsi	11 (1.300.244)	(1.097.140)
Nizamnamə kapitalında artım	12	-
Dövlət tərəfindən ayrılan vəsait üzrə daxilolmalar	16	-
Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri	0.00	0.000
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri üzrə məzənnə fərqi yaranan mənfəət (zərər)		(12)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis artma/(azalma)	1.898.349	703.786
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – ilin əvvəlinə	1.016.179	312.393
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri – ilin sonuna	2.914.528	1.016.179

30 Aprel 2021-ci il tarixində İdarə Heyəti adından imzalanmış və dərc olunmaq üçün təsdiqlənmişdir


Samir Axundov
 İdarə Heyətinin Sədri




Öhmədova Tamilla
 Baş Mühasib